

## Narkotik vasitələrə aid reseptlərin yazılması qaydaları

Narkotik dərman vasitələri təmiz və ya digər indifferant dərmanlarla (məs: soda,şəkər) qarışıq halda təyin edilərsə xüsusi resept (çəhrayı rəngli) nüsxəsində yazılmalıdır.Bir resept nüsxəsində ancaq bir narkotik təsirli dərman formasının yazılmasına icazə verilir.Resepdə yuxarıda göstərilən ümumi rekvizitlərdən əlavə bunlar olmalıdır:

reseptin nömrəsi, seriyası, MPM –nin dəyirmi möhürü, resepti yazan həkimin imzası, xəstəlik tarixinin nömrəsi.Narkotik vasitələrin, psixotrop maddələrlə davranış əməliyyatlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 01 may 2001 – ci il tarixli 39 sayılı və 05.09.2003 – cü il tarixli 120 sayılı əmrləri əsas götürülür.39 sayılı əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən narkotik vasitələr, psixotrop maddələr və prekursorlar üçün üç siyahı təsdiqlənmişdir:

I siyahıda Az. Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr və prekursorların sayı göstərilmişdir.

II siyahıda Az. Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr və prekursorların sayı göstərilmişdir.

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr:

1	Buprenorfin
2	Butorfenol (Stadol)
3	Etilmorfin hidroxlorid (Dionin)
4	Fentanil
5	Metadon
6	Metilmorfin (Kodein) başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır
7	Metilmorfin fosfat (Kodein fosfat)
8	Morfin
9	Morfin hidroxlorid
10	Morfin sulfat
11	Pantopan (Omnopon)
12	Pentazosin
13	Pritramid (Dipidolor)

14	Propanidid (Sombrevin)
15	Tramadol (Tramal)
16	Trimeperidin (Promedol)

Siyahıda göstərilmiş narkotik vasitələrin başqa adlarla başqa tərkibdə və onların digər birləşmələrinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr:

1	Alprazolan
2	Aminoreks
3	Estazolam
4	Fenobarbitol (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində məhdudiyət qoyulmur və nəzarətdə saxlanılmır)
5	Ketazolam
6	Klobazam
7	Qlyutetimid
8	Temazepam
9	Triazolam

Siyahıda göstərilən psixotrop maddələrin beynəlxalq adı göstərilmədən, başqa adlarla respublikaya idxalı qadağandır və onlar ancaq dövlər orqanları tərəfindən gətirilir.

Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursorlar:

1. Erqometrin (qr)
2. Erqotamin (qr)
3. Etil efiri
4. Psevdoefedrin
5. Sirkə turşusunun anhidrid

Bunların da digər adlarla respublikaya idxalı qadağandır və ancaq dövlər orqanları tərəfindən gətirilir.

Siyahıda Azərbaycan Res.–nın ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr:

- |                |                |
|----------------|----------------|
| 1. Barbitol    | 13. Lorazepam  |
| 2. Bromazepam  | 14. Loprazolam |
| 3. Diazepam    | 15. Medazepam  |
| 4. Fludiazepam | 16. Meprobamat |

- |                    |                         |
|--------------------|-------------------------|
| 5. Flunitrazepam   | 17. Mefenoreks          |
| 6. Flurazepam      | 18. Midazolam           |
| 7. Xloridazepoksid | 19. Natrium oksibutirat |
| 8. Kamazepam       | 20. Nitrozepam          |
| 9. Ketanin         | 21. Oksazepam           |
| 10. Klonazepam     | 22. Oksazolam           |
| 11. Qalotan        | 23. Pentobarbitol       |
| 12. Qalozepam      | 24. Tetrazepam          |

Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən prekursorlar:

1. Aseton
2. Efedrin (kq) (başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır)
3. Xlorid turşusu
4. Kalium permanqanat
5. Sulfat turşusu
6. Toluol

Bu siyahıda göstərilən prekursorların başqa adlarla respublikaya idxalı qadağandır.

MPM –nə narkotik vasitələrə aid resept nüsxələri aptek anbarlarından verilir.Bu resept nüsxələrindən istifadə olunması, saxlanması və uçotunun aparılmasındakı qaydalara ciddi riayət olunmalıdır.MPM – in aptek anbarlarından narkotik vasitələrə aid resept nüsxələri aylıq tələbata uyğun olaraq buraxılır.MPM – də bu resept nüsxələri ya yalnız seyflərdə saxlanılmalıdır.

Narkomaniyaya tutulmuş şəxslərə narkotik preparatların təyin edilməsi və onlara xüsusi resept nüsxəsi yazılması həkimlərə qadağandır.

Narkotik dərmanın təyində müalicə həkimi hökmən xəstəlik tarixində dərmanın formasını, miqdarını dozasını qeyd etməlidir.İş növbəsində müalicə həkimləri və ya növbətçi həkimlər tərəfindən istifadə olunmuş dərmanların ampulası, həmin gün baş həkimin müalicə işləri üzrə müavininə və ya baş həkimə

verilməlidir.İstifadə olunmuş ampulların məhv edilməsi müəssisə rəhbərinin sədrliyi ilə, akt tərtib edilməklə aparılır.

Apteklərdə və MPM – də narkotik dərmanların alınması, saxlanması, buraxılması və uçotunun aparılması üçün xüsusi «narkotik dərmanların uçotu» kitabı tərtib edilir.

Narkotik və zəhərli təsirə malik olan dərmanların reklamı qadağandır.Bu haqda ancaq tibb işçilərinə informasiya verilməlidir.

### **Narkotik preparatların işlədilmə normaları.**

**( hər 1000 nəfər əhaliyə il ərzində qramlarla ).**

1. Morfin hidroxlorid	—0.3
2. Trimeperidin (promedol)	—5.0
3. Pontopon (promedol)	— 0.3
4. Etilmorfin hidroxlorid ( dionin )	— 0.1
5. Estosin hidroxlorid	— 0.3
6. Metil morfin ( kodein)	— 70.3
7. Fentanil	— 0.006

**Qeyd:** Normalar bütün dərman formalarının tam təsir edən maddəsinə görə hesablanmışdır, ona görə də tələbnamənin normativə görə hesablanmış tələbatla müqayisə etdikdə tərkibində göstərilən maddələr olan bütün dərman formalarında təmiz preparatı hesablamaq lazımdır.

### **Psixotrop dərman preparatlarına aid resept nüsxələrinin yazılması qaydaları**

Bu qayda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.05.2001 – ci il tarixli “Psixotrop dərman preparatlarının alınması, saxlanması, buraxılması və hesabatı qaydalarının nizama salınması haqqında” 39 sayılı əmrində təsdiqlənmişdir.

Lisənziya əsasında fəaliyyət göstərən aptek mağazaları köşklərinə psixotrop dərman preparatlarının alınması və saxlanması qadağandır.

Psixotrop dərmanlara aid reseptlərin yazılması zamanı reseptin bütün bölmələri aydın xatlə doldurulmalıdır.

Miqdar uçotu aparılan psixotrop dərmanlara müvafiq qaydada MPM-in ştamplı, möhürü, müalicə həkiminin möhürü və imzası ilə təsdiq olunmuş resept yazılmalıdır.

Miqdar uçotu aparılmayan psixotrop dərmanlara müalicə həkiminin möhürü, imzası ilə təsdiq olunmuş resept yazılmalıdır.

Bir resept nüsxəsində yalnız 1 psixotrop ( bihüşədici təsirə malik ) dərman yazıla bilər. Qəbul qaydası Azərbaycan dilində yazılmaqla tam və aydın göstərilməlidir.

Fərdi tibbi fəaliyyətlə məşğul olan psixiatrlara psixotrop dərmanlara aid güzəştli reseptlər yazmaq qadağandır.

Bir terapeutik dozadan artıq psixotrop ( bihüşədici təsirə malik ) dərman preparatlarının miqdarı 1 ay müddətində istifadə üçün resept yazıla bilər. Bu haqda resepta «xüsusi göstərişlə» sözü yazılmalı, həkimin imzası və ya müalicə müəssisəsinin möhürü ilə təsdiq olunmalıdır.

Psixotrop dərmanlara aid yazılmış reseptlər 15 gün müddətində etibarlı sayılır.

Miqdar uçotu aparılan psixotrop dərmanlara aid reseptlər və tələbnamələr aptekdə 1 il müddətində saxlanılır və sonra müvafiq qaydalara əsasən məhv edilir.

Miqdar uçotu aparılmayan psixotrop dərmanlara aid reseptlər aptekdə 3 gün müddətində saxlanılır və sonra məhv edilir.

**Miqdar uçotu aparılan psixotrop dərmanlar bunlardır:**

1. Efedrin hidroxlorid – damcı, ampula, həb, toz
2. Defedrin - həb
3. Efedrin dimedrolla – həb, toz
4. Klofellin - ampula, göz damcısı, toz
5. Barbital – həb, toz
6. Barbital Natrium - toz

### **Miqdar uęotu aparılmayan psixotrop darmanlar ařaęıdakılardır:**

1. Ksanaks –həb
2. Bromazepam – həb
3. Droperidol
4. Frizium-həb
5. Klorazepam – həb

Reseptlərin yazılma qaydalarının tələblərindən birinə belə cavab verməyən reseptlər etibarsız sayılır üzərinə “resept etibarsızdır” ştamplı vurulur, xüsusi jurnalda uęota alınır.Bu haqda əczaçı MPM-i ilə (həkimlə) əlaqə yaratmalı, məsələ dəqiqləşdirilməlidir.Resepti yazan həkim, xəstəni yeni reseptlə təmin etməlidir.

### **Zəhərli dərmanlara reseptin yazılma qaydaları**

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il sayılı əmrinə əsasən «zəhərli dərman preparatlarının alınması, daşınması, saxlanması, yazılması və qəbulu qaydaları haqqında» qanuna əsasən zəhərli dərmanlar yalnız reseptlə buraxılır. Belə reseptlər MPM-in möhürü və ştamplı ilə təsdiqlənməlidir. Bu qayda paxikarpin hidroxloridə də şamildir. Əvvəlcə reseptdə zəhərli dərman, sonra isə

digər inqredientlər yazılmalı və zəhərli dərmanın tez nəzərə alınması üçün altından qırmızı xətt çəkilməlidir.

Zəhərli dərmana aid reseptlər və ya MPM-in tələbnamələri latın və ya azərbaycan dilində yazılmalıdır. Bir resept nüsxəsində yalnız bir zəhərli dərmanın yazılmasına icazə verilir.

Ambulator xəstələrə «narkoz üçün efirin» təyin edilməsi qadağandır.

Aşağıdakı halları istisna etməklə orta təhsilli tibb işçilərinə zəhərli dərman preparatlarına aid resept yazmağa icazə verilmir:

1. Feldşerlər - tibb məntəqələrinin müdirləri və müvəqqəti həkim vəzifəsində işləyənlər, reseptdə öz vəzifələrini və imzalarını göstərməklə zəhərli dərman preparatlarına aid resept yazmağa icazə bilirlər. (kofein və onun preparatları, xanımotu və onun preparatları, gümüş-nitratın 2%-dən çox olmayan məhlulu).
2. Feldşer və mamalar öz vəzifələrini və imzalarını göstərməklə təcili yardım məqsədilə aşağıda göstərilən birdəfəlik yüksək dozadan artıq olmamaq şərti ilə zəhərli dərman preparatlarına aid resept yazmağa icazə bilirlər:

— **kofein və onun preparatları**

— **xanımotu və onun preparatları**

— **gümüş-nitratın 2%-dən çox olmayan məhlulu**

MPM tərəfindən zəhərli dərman preparatlarına aid tələbnamələr ayrıca yazılır. Burada müalicə müəssisəsinin ştampları və ya möhürü, müəssisə rəhbərinin və ya müavininin imzası olur.

Tələbnamələr MPM-in şöbəsi və ya kabinetinin adı göstərilməli, dərman preparatları üçün inyeksiya, daxilə, xaricə, göz damcısı və s. qeydləri olmalıdır.

Həkimlər, feldşerlər, mamalar və stomatoloqlar zəhərli dərman preparatlarına aid düzgün yazılmayan reseptlərə görə məsuliyyət daşıyırlar.

Reseptlərin yazılma qaydasının səbəblərindən birinə belə cavab verməyən resept qeyri-qanuni sayılır və ona əsasən dərman hazırlanmır. Həmin resepti yazan həkim xəstəni yeni reseptlə təmin etməlidir.

Tərkibində zəhərli dərman maddəsi olan reseptlərin qəbulu zamanı əczaçı xəstənin yaşını müəyyən etməli, dozanı, uyuşmazlığı yoxlayıb, zəhərli dərmanın altından qırmızı qələmlə xətt çəkməlidir.

Zəhərli dərman preparatı əczaçı-nəzarətçi tərəfindən çəkilib, dərman formasının hazırlanması üçün assistentə verilməli və ştanqlaz dərhal şkafa qoyulmalıdır. Əczaçı-nəzarətçi çəkib verdiyi miqdarı, assistent isə təhvil aldığı miqdarı reseptin arxasında yazmalı və imza etməlidirlər. Bu əməliyyat xüsusi ştap formasında da yerinə yetirilə bilər.

Assistentin aldığı zəhərli dərman dərhal hazırlanma üçün istifadə olunmalı və əczaçı- nəzarətçiyə təhvil verilməlidir.

Aptekdə 1 nəfər əczaçı çalışdığı hallarda da zəhərli dərmanların hazırlanmasında reseptin arxasında bu göstərilən əməliyyatı əks etdirməlidir.

«A» şkafında zəhərli dərmanların çəkilməsi üçün xüsusi tərəzilər, çəki daşları, həvəng, silindr, qıf olmalıdır. Bu qabların yuyulması ayrıca təşkil edilməlidir. İmkan daxilində qabların üzərində «atropin üçün», «süleymani» və s. markirovkalar vurulmalıdır.

Zəhərli dərmanlar hazırlandıqdan sonra yoxlanılır və ayrıca şkafda saxlanılır. Hazırlanmış dərmanların üzərində «zəhər», «çarpaz sümüklər», «kəllə» şəkilləri olan etikətlər yapışdırılır. «Ehtiyatlı olun» sözləri, dərmanın adı və %- i göstərilir. Dezinfeksiya məqsədi üçün istifadə olunan «süleymani»-dən dərman hazırlanırsa, dərman eozin və ya fuksinlə rənglənir və etikətdə göstərilir. Aptekdə zəhərli dərmanlar hazırlandıqdan, rəsmiləşdirildikdən sonra reseptlər aptekdə saxlanılır. Dərmanın təkrarı lazım gələrsə yeni resept yazılır.

Aptekdən aşağıdakı zəhərli dərmanların reseptsiz buraxılmasına icazə verilir:

- **gümüş-nitrat qələmləri**
- **10% - li cıvə amidoklorid**
- **2%-li Sarı cıvə oksidi**



MPM-nə zəhərli təsirə malik dərmanlar həkimə və ya orta təhsilli tibb işçisinə vəkalətnamə əsasında buraxılır. MPM-in dəyirmi möhürü ilə təsdiqlənir. Əgər MPM-i aptekə daimi təchizat üçün təhkim olunmuşsa, vəkalətnamə 3 ay müddətində verilir.

Apteki olmayan MPM-də «süleymani»-nin həb və toz halında hazırlanması və fərdi şəxslərə buraxılması qadağandır. MPM ucqar rayonlarda yerləşərsə, «süleymani» MPM-in həkiminə və ya orta tibb işçisinə vəkalətnamə əsasında buraxılır.

MPM-ə gümüş-nitratın 2%-li məhlulu blenoreyanın profilaktikası üçün üzərində «yeni doğulmuşlar üçün» etiketi yazılmaqla buraxılır.

Apteklərdən baytarlıq müalicə müəssisələrinə zəhərli dərmanların buraxılması qadağandır.

Apteklərdə zəhərli dərmanların miqdarı hesabı aparılmalıdır. Bu məqsədlə təklif olunmuş kitab nömrələnir, qaytanlanır və yuxarı təşkilatların möhürü ilə təsdiqlənir ( kitabın forması əlavə olunur ).

Miqdar hesabı aparılan zəhərli dərmanlara aid reseptlər və tələbnamələr 3 il müddətində, miqdar hesabı aparılmayan zəhərli dərmanlara aid reseptlər və tələbnamələr isə 1 il müddətində aptekdə saxlanılır. Hər ayın sonunda aptekdə zəhərli dərmanın faktiki qalığı yoxlanılır, təzə ayın birinə keçirilir, faktiki qalıq çıxarılır. Fərq alınarsa təbii itki hesablanır. Fərq təbii itkidən çox olarsa, 3 gün müddətində tabeliyində olan yuxarı təşkilata məlumat verilməlidir.

#### **Miqdar uçotu aparılan zəhərli dərmanların siyahısı.**

1. Atropin sulfat (toz)
2. Arsen anhidridi
3. Natrium arsenat kristallı və duzlar
4. Civə 2-yodid
5. Civə 2-xlorid ( süleymani )
6. Civə oksisianid
7. Civə sianid
8. Gümüş-nitrat (lyapis )
9. strixnin-nitrat (toz )

## 10. Dikain

RƏE-nin 4 – cü mərhələsində apteklərdən dərmanların buraxılmasında istinad olunan hallar analiz edilir.

Bu işdə ərzaçı qüvvədə olan qanunverici sənədlərə əsaslanır. Qanunvericiliyə görə Azərbaycan Respublikası ərazisində yaşayan müxtəlif kateqoriyalı xəstələr həkimin resepti əsasında pulsuz və ya güzəştli dərman xidməti göstərilməlidir.

Bu məqsədlə konkret olaraq bu xidmətə hüququ olan xəstələrin siyahısı təsdiqlənmiş, xidmətin göstərilməsi qaydaları açıqlanmışdır. (siyahını ver).

Bunlardan əlavə: 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağ hadisələrində əlil olanlar, müharibə əlilləri, onlara bərabər tutulanlar, Çernobel əlilləri, Əfqanıstan əlilləri, əlil uşaqlar və 1-ci dərəcəli əlillərdərman preparatları ilə pulsuz təmin edilirlər.

- 2-ci dərəcəli əlillərə isə dərman preparatları 50% güzəştə buraxılır.
- Veteranlar üçün (kişilər 70 yaş, qadınlar 60 yaş) dərmanlar və müalicə vasitələri həkimin resepti əsasında 50 % güzəştə verilir.

Bu xidmət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.

Aptek məntəqələri dərman preparatları və tibbi məmulatlar ilə təmini Respublika Səhiyyə Nazirliyinin (və ya əczaçılıq və Tibbi Sənayesi Birliyin) əmri əsasında Mərkəzi Aptek Bazası (MAB) və Rayonlararası Aptek Anbarı (RAA) vasitəsilə həyata keçirilir.

Pulsuz və ya güzəştli reseptlər əsasında buraxılan dərman preparatları və tibb məmulatlarına aid reseptlərin tərtibatı qaydaları təsdiqlənmişdir.

Bu qaydalara görə Azərbaycan Respublikasının vətəndaşı olan 20 yanvar əlilləri, milli münaqişə zəminində əlil olmuş, anadangəlmə əlillər, digər kateqoriyadan olan I və II qrup əlillər, Çernobel qəzasında iştirak edənlərin uşaqları, qaçqın və məcburi köçkünlər (uşaqlar, qocalar, əlillər, aztəminatlı və ailə başçısını itirmiş şəxslər) qeydiyyatda olduqları MPM-nin reseptləri əsasında təsdiq edilmiş “İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının” siyahisinə uyğun

olaraq dərmanlar ilə təmin olunurlar. (Siyahını ver).Siyahı 28 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmişdir.

Güzəştli respektlər xüsusi formada olan resept nüsxələridir, bir resept nüsxəsində ancaq bir dərman maddəsi yazılır. Dərman maddəsi Latın dilində yazılır. Tibbi sənədlərə əsaslanaraq həkim, müalicə kursu təyin edir. Müalicə kursundan artıq dərman maddəsinin yazılmasında icazə verilmir. Uzun müddətli müalicə üçün terapevtik doza və qablanmanın sayı 30 günlük müalicə kursunu ötməməlidir.

Ambulator müalicədə olan xəstələr istisna olmaqla, stasionarda müalicə alan xəstələrə pulsuz və ya güzəştli dərmanların yazılmasına icazə verilmir.

Yararlılıq müddəti 10 gün olan fərdi hazırlanan dərmanlara birdəfəlik bir-neçə resept nüsxəsi yazıla bilər. Bu xidmətə MPM-nin vəzifəli şəxsləri və səhiyyə idarələri nəzarət aparır, məqsədli və planlı yoxlamalar keçirirlər. Ambulator qeydiyyatda olan xəstələrintibbi kartaların (15%-i), kurs müalicəsi alan xəstələrin tibbi kartaların (25%-i) yoxlanılır.

Respublika Səhiyyə Nazirliyinin əmri ilə pulsuz və ya güzəştli dərmanlar və tibbi məmulatların satışını təşkil edən aptek məntəqələrinin, resept əsasında pulsuz və ya güzəştli narkotik və zəhərli maddələr buraxmaq hüququna malik apteklərin siyahısı, həmin resepti əsasında pulsuz və güzəştli enstemporal dərmanların hazırlanması (o cümlədən etil spirtini) buraxılması hüququna malik apteklərin siyahısı.

Əgər resept aptekə daxil olduğu vaxtda dərman preparatı müvəqqəti aptek məntəqəsində olmazsa, resept aptekdə qalmalı, aptek məntəqəsinin işçisi xəstənin təmini üçün müvafiq ölçü götürməlidir. Güzəştli reseptlərin təmini aşağıdakı kimi həyata keçirilməlidir:

- Reseptdə “SİTO” yazılmışsa – gün ərzində

- Siyahıda olan dərman maddəsi yazılmışsa 3 (üç) gündən artıq olmayaraq Aptek təşkilatında bu cür xidmətin gündəlik uçotu aparılır və ayın axırında müvafiq cədvəl tərtib edilir, hər ayın 10-dan gec olmayaraq hesabatları MAB və ya RAA-rı səhiyyə idarəsinə təqdim edirlər. Ay ərzində pulsuz və ya güzəştli buraxılan dərman

maddələrinə aid hesab qaimlər və pulsuz və ya güzəştə yazılmış resept nüsxələri qruplaşdırılır, təqdim edilir.

Aptek məntəqələrini təmin etmək üçün ilkin olaraq səhiyyə idarələrinin rəhbərləri MAB-na və ya RAA-na hər ayın 20-dən gec olmayaraq 40% həcmində avans verirlər. Hesabatlar və reseptlər alınan andan səhiyyə idarələri 10 gün ərzində bank əməliyyatlarını başa çatdırırlar.

Ambulator şəraitdə müalicə olunan və həkim resepti əsasında  
dərman preparatları və tibbi məmulatları almaq  
hüququna malik olanların

### S İ Y A H İ S İ

№	QRUPLAR	
---	---------	--

1.	Şəkərli diabet	bütün dərman preparatları, ay ərzində 100 qr. spirt və insulin şprisləri
2.	20 yanvar əlilləri	bütün dərman preparatları və tibbi məmulatlar
3.	Milli münaqişə zəminində əlil olanlar	bütün dərman preparatları və tibbi məmulatlar
4.	Çernobıl qəzası nəticəsində iştirak etmiş şəxslər	bütün dərman preparatları və tibbi məmulatlar
4.1.	Çernobıl qəzasmn nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideyinlərin birindən olan, köçürülmə günü ana bətnində olan uşaqlar. da daxil edilməklə uzaqlaşdırılma və köçürülmə zonalarından köçürülmüş uşaqların və 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş uşaqlar olan hər bir Azərbaycan vətəndaşı	bütün dərman preparatları, profilaktik maddələr və sargı materialları
4.2.	Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş Azərbaycan vətəndaşı	bütün dərman preparatları
5.	I qrup əlillər, işləməyən II qrup əlillər 16 yaşa qədər əlil uşaqlar	bütün dərman maddələri, tibbi reabilitasiya maddələri, qalə-priyomnik və sargı materialları
6.	Qaçqın və məcburi köçkünlər (uşaqlar, qocalar, əlillər, az təminatlı və ailə başçısını itirmiş şəxslər)	bütün dərman maddələri
7.	Uşaq beyin İflici	xəstəliyin müalicəsi üçün lazım olan dərman maddələri
8.	TBŞ	TBŞ əleyhinə preparatlar və qaraciyər üçün preparatlar
9.	Bronxial astma	bu xəstəliyin müalicəsi üçün lazım olan dərman preparatları
10.	Revmatizm və revmatoidli artirit, qurd eşənəyi,	antibiotiklər,antihistasmin preparatlar, ürək qlikozidləri,
11.	Şizofreniya və epilepsiya	bütün dərman preparatları
12.	Onkoloji xəstəliklər	bütün dərman preparatları, sargı materialları
13.	Lepra	bütün dərman preparatları
14.	İnfarkt miokard (birinci altı ay ərzində)	xəstəliyin müalicəsi üçün vacib olan dərman preparatları

15.	Siflis	Vismut preparatları, antibiotiklər
16.	10 və daha çox uşağı olan analar üçün uşağı olan analar	bütün dərman preparatları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



İmtiyazlı qruplara daxil olan xəstələr üçün  
dərman preparatlarının  
siyahısı

Bakı 2007

## Respublikanın şəhər və rayon səhiyyə orqan və müəssisə rəhbərlərinin nəzərinə!

Səhiyyə Nazirliyi tərəfindən 20 aprel 2006 – cı il tarixdə təsdiq edilmiş “İmtiyazlı reseptlər əsasında verilən dərman preparatlarının siyahısı” öz qüvvəsini itirilmiş hesab olunur.

### İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının siyahısı

№	Preparatın adı
1.	Adelfan tab.
2.	Aktiv kömür tab.
3.	Albumin 20% 100,0
4.	Alloxal tab.
5.	Almaqel susp.
6.	Analqin tab. amp.
7.	Aminazin tab. amp.
8.	Amino acid (Celemin) 5% 500ml (Hero, Nepho)
9.	Amitriptilin tab. amp.
10.	Amlodipin tab.
11.	Ampicilin tab. amp.
12.	Anafranil tab. amp.
13.	Asmopent aer.
14.	Aspirin tab.
15.	ATF amp.
16.	Azaleptin tab.
17.	Azathioprin 0,005 N50
18.	Aktovegin 5,0 N50
19.	Baralqin tab. amp.
20.	Bellataminal tab.
21.	Benzonal tab.
22.	Berotek aer.
23.	Betametazon tab., amp., məlhəm.
24.	Birdəfəlik şpris 1,2,5,10,20
25.	Bromqeksin tab. şirəsi
26.	Ciklosporin 100 mq N50
27.	Deksametazon tab. amp.
28.	Desmopresin dam.
29.	Dianorm (Qliklamet) tab.
30.	Diazepam tab. amp.



31.	Dibazol tab. amp.
32.	Dibizid (Qlipmet) tab.
33.	Difenin tab
34.	Diklofenak tab. amp.
35.	Dimedrol tab. amp.
36.	Disinon (Etamzilan) tab.amp.
37.	Depakin xrono tab. Sirop
38.	Epoetin (Eprex) 2000 v N6
39.	Eqlonil tab.amp.
40.	Essensiale forte kaps.amp
41.	Etaperazin tab.
42.	Eufillin tab.amp.
43.	Enalapril tab.
44.	Fenazepam tab.
45.	Fenobarbital tab.
46.	Festal tab.
47.	Flukonozol tab.
48.	Furosemid (Laziks) tab.amp.
49.	Gentamisin amp.
50.	Halaperidol tab.amp.
51.	Heksametadin tab.
52.	İnsulin inyeks.
53.	İntal kaps. aer.
54.	Kalc.karbonat 0,5 N100
55.	Kalc.qlukonat tab. amp.
56.	Kalsiy xlor amp.
57.	Kaptopril tab.
58.	Karbamazepin tab.
59.	Kartan 5,0 N5 (Karnitin xlorid)
60.	Kataxrom q/damcısı
61.	Kavinton tab. amp.
62.	Kalimin amp. tab,
63.	Klanozepam tab.
64.	Klotrimazol məl.şam.
65.	Klofelin tab. amp.
66.	Kokarboksilaza amp.
67.	Kordaron tab. amp.
68.	Kordiamin amp. damcı.
69.	Korqlukon amp.
70.	Korvalol damcı
71.	Kvinaks göz damcısı
72.	Lamiktal tab.
73.	Lespenefril flak.
74.	Linkomisin kap.məl.amp.

75.	Majeptil tab. amp.
76.	Mepril
77.	Metaprolol tab. N60
78.	Metformin tab.
79.	Metipred tab. N60
80.	Midokalm tab.
81.	Minidiab tab.
82.	Miokalcik 1,0 N5
83.	Moditen depo amp.
84.	Mycofenolate mofetil (Cell-cept) kaps. 500mq N50
85.	Nakom NI00 tab.
86.	Narkotik analgetiklər (morfin, omnopon, promedol)
87.	Neuleptil kaps.damcı
88.	Nitroqliserin N tab.
89.	Nifedipin tab, amp.
90.	No-şpa tab.amp.
91.	Novokain amp.
92.	Oksadol tab.amp.
93.	Oksibral tab.amp.
94.	Omeprazol kaps.
95.	Pananqin tab.amp.
96.	Papaverin amp.
97.	Pilokarpin 1-2% q-damcısı
98.	Piracetam tab.amp.
99.	Platifillin amp.
100.	Polivitamin tab.
101.	Prednizalon tab.amp.
102.	Penicillin
103.	Qlibenklamid tab.
104.	Qliklazin tab.
105.	Qlikvidon (Qhirenorm) tab.
106.	Qlisin tab.
107.	Qlufenal tab.
108.	Retabolil amp.
109.	Riboksin tab.amp.
110.	Rispond tab.
111.	Salbutamol aer.20ml
112.	Serukal tab.amp.
113.	Seretid aer.
114.	Sermion amp, tab

115.	Serobrolizin amp.
116.	Sinnarzin tab.
117.	Sonapaks tab.
118.	Solkoseril amp, məlhəm
119.	Streptomycin 1.0 flak
120.	Sulfokamfokain amp.
121.	Suprastin tab.amp.
122.	Teofedrin tab.
123.	Tizersin tab.amp.
124.	Timalol göz damcısı
125.	Tioqamma tab, məhlul
126.	Topomaks tab
127.	Tramadol tab.amp.
128.	Triftazin tab.amp
129.	Triheksifenidil tab.
130.	Trimetazidin tab.
131.	Trental tab, amp.
132.	Triamainolan tab, amp., məlhəm
133.	Troksivazin tab., məlhəm
134.	Valerian ekstraktı dral.
135.	Validol tab.
136.	Vasobral N30
137.	Venofer 100 mq 5,0 N5 amp.
138.	Ventolin aer.
139.	Veroşpiron tab.
140.	Vitaminlər amp. (B1, B2, B6, B12, C, PP)
141.	Xlorproteksen tab.

